

# Tədrisin keyfiyyətinə nəzarət şöbəsi üzrə test tapşırıqları

1. Dövlət sirri dedikdə nə başa düşülür?

A) Dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusu

B) Vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirilməsi qaydası

C) Dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələr

D) Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar

E) Dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan texniki, kriptografik, proqramlı və başqa vasitələr, onların əks olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

2. "Vəzifəli şəxsin və vətəndaşın dövlət sirri ilə işləməyə buraxılması" qaydası aşağıdakılardan hansı birini nəzərdə tutmur?

A) Onun barəsində səlahiyyətli orqanlar tərəfindən yoxlama tədbirlərinin keçirilməsinə yazılı razılıq verməsini

B) Dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbəri tərəfindən dövlət sirri ilə işləməyə buraxılma haqqında qərar qəbul edilməsini

C) Ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında öhdəlik götürməsinə

D) Dövlət sirri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanış olmasını

E) Qismən və müvəqqəti məhdudiyətlərə rəsmi yazılı razılıq verilməsini

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

3. Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi üçün müəssisə, idarə və təşkilatlara icazə onların hansı şərtləri yerinə yetirdiyi hallarda verilir?

- A) Müvafiq qanunvericiliyə uyğun olaraq vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina üçün əsas verən hallar yarandıqda
- B) Əmək müqaviləsinə əsasən dövlət sirrinin mühafizəsi üzrə götürdüyü öhdəlikləri bir dəfə pozduqda
- C) Dövlət sirri təşkil edən məlumatlara malik olan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar ləğv edildikdə, təşkilati-hüquqi forması və mülkiyyət növü dəyişdikdə və ya dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə görülən işlərə son qoyulduqda
- D) Təşkilati və (və ya) ştat tədbirləri ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdə
- E) Onların strukturlarında dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri və məlumatın mühafizə işi üçün xüsusi hazırlanmış, sayı və ixtisas səviyyəsi dövlət sirrinin mühafizəsinin təmin olunmasına kifayət edən əməkdaşları olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

4. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılması qaydaları müəyyən edilir:

- A) Xüsusi nəzarət orqanı tərəfindən
- B) Yerli özünüidarəetmə orqanı tərəfindən
- C) Məhkəmə tərəfindən
- D) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
- E) Bələdiyyə tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

5. Vəzifəli şəxsin və ya vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan nədə əks olunur?

A) Bələdiyyənin çıxarışında

B) Sertifikatda

C) Əmək müqaviləsində

D) Xüsusi arayışda

E) Sərəncamda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

6. "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması hansı qaydada həyata keçirilir?

A) Könüllülük qaydasında

B) Məcburi qaydada

C) Beynəlxalq və daxili qaydada

D) İcbari qaydada

E) Xüsusi qaydada

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

7. Dövlət sirri təşkil edən məlumatların birgə və başqa işlərin görülməsi ilə əlaqədar verilməsi haqqında mülahizələrdən yalnız biri düzgündür:

A) Dövlət sirri təşkil edən məlumatları verəndən sonra sifarişçi müəssisə, idarə və ya təşkilatda dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməklə bağlı işlərin icrasına buraxılması üçün icazənin olduğunu yəqin etməlidir

B) Birgə və başqa işlərin gedişində icraçı dövlət sirrinin mühafizəsi ilə əlaqədar götürdüyü öhdəlikləri pozduqda, sifarişçi sifarişin yerinə yetirilməsini pozuntular aradan qaldırılanadək dayandıra bilər

C) İcraçı dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə işlər görülməsi üçün sifarişin və dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin ləğv edilməsi məsələsini qaldıra bilər

D) Müəssisə, idarə və ya təşkilatlar birgə və başqa işlər gördükdə və bununla əlaqədar dövlət sirri təşkil edən məlumatlardan istifadə zərurəti yarandıqda, onlar müəssisə, idarə və ya təşkilatlar ilə müqavilələr bağlaya bilməzlər

E) Birgə və başqa işlər görülərkən dövlət sirrinin etibarlı mühafizəsinə nəzarətin təşkili tərəflərin bağladığı müqavilənin müddəalarına uyğun olaraq bu işlərin icraçısına həvalə edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

8. Vəzifəli şəxsin sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırması qüvvədə olan qanunvericiliyə müvafiq olaraq hansı məsuliyyətə səbəb olur? Tam və düzgün cavabı müəyyən edin.

1. İntizam məsuliyyətinə;
2. Mülki məsuliyyətə;
3. İnzibati məsuliyyətə;
4. Cinayət məsuliyyətinə.

A) Yalnız 3

B) Yalnız 2

C) 3, 4

D) 1, 3

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

9. "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məxfilik müddəti tam məxfi məlumatlar üçün maksimum neçə ildir?

A) 10 il

B) 50 il

C) 20 il

D) 30 il

E) 75 il

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

10. Aşağıdakılardan hansı hərbi sahədə dövlət sirrini təşkil edən məlumatlardandır?

- A) Dövlətin təhlükəsizliyinin təmin olunması məqsədilə keçiriləntədbirləri açıqlayan kadr hazırlığı haqqında
- B) Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında
- C) Silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında
- D) Azərbaycan Respublikasında dövlətin müdafiəsinin, təhlükəsizliyinin və hüquq mühafizə fəaliyyətinin təmin olunması ilə əlaqədar dövlət büdcəsinin xərcləri haqqında
- E) Dövlətin təhlükəsizliyinə təsir edən mühüm müdafiə və ya iqtisadi əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, elmi tədqiqat, təcrübi-konstruktor, layihə işləri və texnologiyaları haqqında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

11. Dövlət sirri təşkil edən məlumatların üç məxfilik dərəcəsi və müvafiq olaraq, bu məlumatların daşıyıcıları üçün üç məxfilik qrifi müəyyənləşdirilir. Həmin qriflər hansılardır?

- 1. Xüsusi əhəmiyyətli;
- 2. Yerli əhəmiyyətli;
- 3. Məxfi;
- 4. Qismən məxfi;
- 5. Beynəlxalq əhəmiyyətli;
- 6. Tam məxfi.

A) 1, 3, 6

B) 2, 3, 4

C) 3, 5, 6

D) 1, 2, 4

E) 2, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

12. Məlumat daşıyıcısının özündə və ya ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik dərəcəsini göstərən rekvizitlər necə adlanır?

- A) Məxfilik dərəcəsi
- B) Dövlət sirri
- C) Məxfilik qریفi
- D) Məxfilik müddəti
- E) Mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

13. Dövlət sirri təşkil edən məlumat daşıyıcılarına rekvizitlər verilir. Rekvizitlərdə aşağıdakılardan hansı göstərilir?

- A) Daşıyıcını məxfiləşdirən dövlət hakimiyyəti orqanı, müəssisə, idarə, təşkilatın adı
- B) Müvafiq dövlət hakimiyyəti orqanında, müəssisə, idarə və ya təşkilatda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısının və ya dövlət sirrinə aid edilən məlumatların siyahısının müvafiq bəndinə istinadla, daşıyıcıdakı məlumatların məxfilik dərəcəsi
- C) Qeydiyyat nömrəsi
- D) Məlumatların məxfiliyinin açılması tarixi və ya şərti, yaxud buna səbəb ola biləcək hadisə
- E) Dövlət sirri təşkil edən məlumatların açıq mübadiləsi sahəsində mövcud olan beynəlxalq öhdəliklər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

14. Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin qanuniliyi nədir?

A) Dövlətin, cəmiyyətin və vətəndaşların həyati maraqlarının balansı nəzərə alınmaqla, konkret məlumatın dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin mümkün iqtisadi, siyasi, hərbi və digər nəticələrinin ekspertlər tərəfindən qiymətləndirilməsi yolu ilə məqsədəuyğunluğunun müəyyənləşdirilməsi

B) Məlumatların yayılmasına və onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa qabaqcadan və ya onların əldə edildiyi (hazırlandığı) andan məhdudiyət qoyulması

C) Dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusu

D) Dövlət sirrinə aid edilən və məxfiləşdirilən məlumatların "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin müddəalarına və Azərbaycan Respublikasının dövlət sirri haqqında qanunvericiliyinə müvafiqliyi

E) Vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirilməsi qaydası

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

15. Dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikası və ya mərkəzi icra hakimiyyəti orqanı üzrə dövlətin təhlükəsizliyinə ziyan vurulmaqla nəticələndiyi hallarda məlumatların yayılması faktı üzrə materiallara müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxıldıqdan sonra nə verilir?

A) Çıxarış

B) Rəy

C) Fərman

D) Protokol

E) Sərəncam

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

16. Məlumatların yayılmasına və onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa qabaqcadan və ya onların əldə edildiyi (hazırlandığı) andan məhdudiyət qoyulması

məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsinin hansı prinsipini ehtiva edir?

- A) Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin əsaslılığı
- B) Dövlət sirri ilə işləməyə buraxılma
- C) Məlumatların vaxtında dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi
- D) Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin qanuniliyi
- E) Dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

17. Xarici siyasət sahəsində hansı məlumatlar dövlət sirrini təşkil edir?

- A) Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında
- B) Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında
- C) Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələri, mənbələri, metodları, planları və nəticələri haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa
- D) Azərbaycan Respublikasının xarici-siyasi və xarici-iqtisadi fəaliyyəti haqqında, əgər onların vaxtından əvvəl açıqlanması dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə
- E) Dövlətin təhlükəsizliyinə təsir edən mühüm müdafiə və ya iqtisadi əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, elmi tədqiqat, təcrübi-konstruktor, layihə işləri və texnologiyaları haqqında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

18. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bəs qəbul edən tərəfin ona verilən məlumatların mühafizəsi üzrə öhdəlikləri onunla bağlanmış hansı sənəddə nəzərdə tutulur?

- A) Beynəlxalq müqavilədə



- B) Xidmət müqaviləsində
- C) Bələdiyyə müqaviləsində
- D) Əmək müqaviləsində
- E) Məhkəmə müqaviləsində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

19. Hansı məlumatlar dövlət sirrinə aid edilmir və məxfiləşdirilmir?

- A) Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatlar
- B) Ekologiya, səhiyyə, sanitariya, demoqrafiya, təhsil, mədəniyyət və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında məlumatlar
- C) Azərbaycan Respublikasının xarici-siyasi və xarici-iqtisadi fəaliyyəti haqqında məlumatlar
- D) İqtisadi əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, elmi tədqiqat, təcrübi-konstruktor, layihə işləri və texnologiyaları haqqında məlumatlar
- E) Hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında məlumatlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

20. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və ya təşkilat rəhbərinin qərarı ilə hansı hallarda xitam verilir?

- A) Onların sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri olduqda
- B) Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin olunmasına dair müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ hüquqi sənədlərin tələblərini yerinə yetirdikdə
- C) Əmək müqaviləsinə əsasən dövlət sirrinin mühafizəsi üzrə götürdüyü öhdəlikləri bir dəfə pozduqda

D) Onların strukturlarında dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri və məlumatın mühafizə işi üçün xüsusi hazırlanmış, sayı və ixtisas səviyyəsi dövlət sirrinin mühafizəsinin təmin olunmasına kifayət edən əməkdaşları olduqda

E) Dövlət sirri təşkil edən məlumatlara malik olan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar ləğv edildikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

21. Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi üçün müəssisə, idarə və təşkilatlara icazə onların hansı şərtləri yerinə yetirdiyi hallarda verilir?

A) Əmək müqaviləsinə əsasən dövlət sirrinin mühafizəsi üzrə götürdüyü öhdəlikləri bir dəfə pozduqda

B) Dövlət sirri təşkil edən məlumatlara malik olan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar ləğv edildikdə, təşkilati-hüquqi forması və mülkiyyət növü dəyişdikdə və ya dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə görülən işlərə son qoyulduqda

C) Müvafiq qanunvericiliyə uyğun olaraq vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina üçün əsas verən hallar yarandıqda

D) Təşkilati və (və ya) ştat tədbirləri ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdə

E) Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin olunmasına dair müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ hüquqi sənədlərin tələblərini yerinə yetirdikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

22. Dövlətin, cəmiyyətin və vətəndaşların həyati maraqlarının balansı nəzərə alınmaqla, konkret məlumatın dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin mümkün iqtisadi, siyasi, hərbi və digər nəticələrinin ekspertlər tərəfindən qiymətləndirilməsi yolu ilə məqsədəuyğunluğunun müəyyənləşdirilməsi məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsinin hansı prinsipidir?

A) Məlumatların vaxtında dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi

B) Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin qanuniliyi

C) Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin vəhdətliyi

D) Məlumatların vaxtında dövlət sirrinə aid edilməsi və onların sadələşdirilməsi

E) Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin əsaslılığı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

23. Məhkəmə hakimiyyəti orqanlarının məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində səlahiyyətləri hansılardır?

1. Dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair müvafiq dövlət hakimiyyəti orqanlarına təkliflər verirlər;
2. Göstərilən işlərə baxılması prosesində dövlət sirrinin mühafizəsini təmin edirlər;
3. Dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması üzrə işlərə baxırlar;
4. Dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılan və ya buraxılmış şəxslərin hüquqlarının məhdudlaşdırılması üzrə qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər;
5. Məhkəmə hakimiyyəti orqanlarında vəzifəli şəxslərin dövlət sirrinin mühafizəsi üzrə səlahiyyətlərini müəyyən edirlər;
6. Dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarının işlənilməsini və yerinə yetirilməsini təşkil edirlər.

A) 1, 5, 6

B) 2, 3, 5

C) 3, 4, 6

D) 1, 2, 3

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

24. Dövlət sirri təşkil edən məlumat daşıyıcılarına rekvizitlər verilir ki, həmin rekvizitlərdə göstərilir:

1. Qeydiyyat nömrəsi;
2. Məlumatların məxfiliyinin açılması tarixi və ya şərti, yaxud buna səbəb ola biləcək hadisə;
3. Dövlət sirri təşkil edən məlumatların siyahısı;
4. Məxfilik qrafı;
5. Müvafiq dövlət hakimiyyəti orqanında, müəssisə, idarə və ya təşkilatda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısının və ya dövlət sirrinə aid edilən məlumatların

siyahısının siyahısının müvafiq bəndinə istinadla, daşıyıcıdakı məlumatların məxfilik dərəcəsi;

6. İnformasiyanı mühafizə vasitələri;

7. Daşıyıcını məxfiləşdirən dövlət hakimiyyəti orqanı, müəssisə, idarə, təşkilatın adı.

A) 2, 4, 5, 6

B) 1, 2, 5, 7

C) 3, 5, 6, 7

D) 1, 2, 3, 5

E) 2, 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

25. "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə məlumatların məxfiliyinin açılması üçün əsaslar hansılardır? Tam və düzgün cavabı müəyyən edin.

1. Dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılan və ya buraxılmış şəxslərin hüquqlarının məhdudlaşdırılması;

2. Azərbaycan Respublikasında dövlət sirri təşkil edən məlumatların açıq mübadiləsi sahəsində Azərbaycan Respublikasının beynəlxalq öhdəliklər götürməsi;

3. Obyektiv halların dəyişməsi nəticəsində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin məqsədəuyğunluğunun aradan qalxması;

4. Məxfilik müddətinin bitməsi;

5. Dövlətin müdafiəsinin, təhlükəsizliyinin və hüquq mühafizə fəaliyyətinin təmin olunması.

A) 2, 3, 4

B) 1, 2, 3

C) 2, 4, 5

D) 1, 4

E) 2, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

26. Dövlət sirrini mühafizə orqanlarına aiddir:

1. Beynəlxalq təşkilatlar və onların müxtəlif ölkələrdəki aidiyyəti struktur bölmələri;

2. Dövlət hakimiyyəti orqanları, müəssisə, idarə, təşkilatlar və onların dövlət sirrininin

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

- mühafizəsi üzrə struktur bölmələri;  
3. Yerli özünüidarəetmə orqanları;  
4. Müvafiq mərkəzi icra hakimiyyəti orqanları.

A) 1, 4

B) 2, 3

C) 1, 2

D) 2, 4

E) 1, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

27. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və ya təşkilat rəhbərinin qərarı ilə hansı hallarda xitam verilir?

1. Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin olunmasına dair müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ hüquqi sənədlərin tələblərini yerinə yetirdikdə;
2. Onların sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri olduqda;
3. Əmək müqaviləsinə əsasən dövlət sirlərinin mühafizəsi üzrə götürdüyü öhdəlikləri bir dəfə pozduqda;
4. "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq maddəsinə uyğun olaraq vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina üçün əsas verən hallar yarandıqda;
5. Təşkilati və (və ya) ştat tədbirləri ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdə;
6. Onların strukturlarında dövlət sirlərinin mühafizəsi üzrə struktur bölmələri və məlumatın mühafizə işi üçün xüsusi hazırlanmış, sayı və ixtisas səviyyəsi dövlət sirlərinin mühafizəsinin təmin olunmasına kifayət edən əməkdaşları olduqda.

A) 2, 3, 6

B) 1, 3, 4

C) 3, 4, 5

D) 2, 3, 4

E) 1, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

28. Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi üçün müəssisə, idarə və təşkilatlara icazə onların hansı şərtləri yerinə yetirdiyi hallarda verilir (tam və doğru cavab)?

1. Onların strukturlarında dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri və məlumatın mühafizə işi üçün xüsusi hazırlanmış, sayı və ixtisas səviyyəsi dövlət sirrinin mühafizəsinin təmin olunmasına kifayət edən əməkdaşları olduqda;
2. Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin olunmasına dair müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ hüquqi sənədlərin tələblərini yerinə yetirdikdə;
3. Təşkilati və (və ya) ştat tədbirləri ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdə;
4. Onların sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri olduqda;
5. Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina üçün əsas verən hallar yarandıqda.

- A) 2, 3  
B) 1, 2, 4  
C) 2, 4, 5  
D) 2, 4  
E) 1, 2

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

29. Uyğunluğu müəyyən edin.

1. Dövlət sirri təşkil edən məlumatların rənzələr, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələr;
  2. Dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusu;
  3. Vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirilməsi qaydası;
  4. Səlahiyyətli vəzifəli şəxsin icazəsi ilə konkret şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması qaydası.
- a) Dövlət sirrinin mühafizəsi sistemi;  
b) Dövlət sirri ilə işləməyə buraxılma;

- c) Dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma;  
d) Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları.

A) 1-b; 2-c; 2-a; 4-d

B) 1-a; 2-c; 3-d; 4-b

C) 1-d; 2-a; 3-b; 4-c

D) 1-c; 2-d; 3-b; 4-a

E) 1-a; 2-d; 3-b; 3-c

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

30. Dövlət sirrinin mühafizəsi ilə bağlı aşağıdakı mülahizələrdən hansı düzgündür?

1. Dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vəzifəli şəxsin və ya vətəndaşın hüquqları daimi və müvəqqəti məhdudlaşdırıla bilər;
2. Dövlət sirri ilə işləməyə, bir qayda olaraq, Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar;
3. Dövlət sirrinin mühafizəsi dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların əsas fəaliyyət istiqamətlərindən biridir;
4. Dövlət sirri ilə işləməyə buraxılmasına xitam verilməsi vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri təşkil edən məlumatları yaymamaq haqqında götürdüyü öhdəliklərdən azad etmir;
5. İnformasiyanı mühafizə vasitələrinə onların müvafiq məxfilik dərəcəsi olan məlumatların mühafizəsi tələblərinə uyğunluğunu təsdiq edən arayış verilməlidir;
6. Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili üçün məsuliyyət onların rəhbərlərinin üzərinə qoyulur;
7. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

A) 2, 3, 6, 7

B) 1, 2, 3, 6

C) 3, 4, 5, 7

D) 1, 2, 3, 5

E) 2, 3, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət sirri haqqında Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli Qanunu

31. "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən bakalavr hazırlığı ali təhsilin neçənci səviyyəsidir?

- A) Birinci
- B) İkinci
- C) Üçüncü
- D) Dördüncü
- E) Beşinci

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

32. "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları" Azərbaycan Respublikasının hansı Qanununa uyğun olaraq hazırlanmışdır?

- A) "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa
- B) "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa
- C) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa
- D) "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa
- E) "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununa

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

33. Bakalavriat təhsil səviyyəsində hansı təhsil bazalarında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır?

1. Orta-ixtisas təhsili;
2. Ümumi orta təhsil;
3. Ali təhsil;
4. Tam orta təhsil.

- A) 1, 3
- B) 2, 4
- C) 1, 4



D) 1, 2

E) 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

34. Azərbaycan Respublikasında bakalavriata tələbə qəbulu hansı qurum tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir?

A) Azərbaycan Respublikasının Nazirlər Kabineti

B) Azərbaycan Respublikasının Təhsil Nazirliyi

C) Dövlət İmtahan Mərkəzi

D) Azərbaycan Respublikasının Milli Məclisi

E) Ali Attestasiya Komissiyası

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

35. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıkları müddətdə təhsil haqqı necə ödənilir?

A) Bələdiyyə vəsaiti hesabına

B) Dövlət büdcəsinin vəsaiti hesabına

C) Xüsusi vəsait hesabına

D) Yerli özünüidarəetmə orqanının vəsaiti hesabına

E) Şəxsi vəsait hesabına

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

36. Yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir:

- A) Orta ixtisas təhsili
- B) Dissertantura təhsili
- C) Magistratura təhsili
- D) Doktorantura təhsili
- E) Əsas (baza ali) tibb təhsili

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

37. Professor-müəllim heyətinin minimum neçə faizinin elmlər doktoru, professor olması bakalavriat səviyyəsində təhsil proqramlarının həyata keçirilməsinin əsas şərtidir?

- A) 40 faizinin
- B) 30 faizinin
- C) 50 faizinin
- D) 10 faizinin
- E) 20 faizinin

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

38. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramlarını həyata keçirən professor-müəllim heyətinin ixtisası, elmi adı və dərəcəsi, elmi tədqiqat işlərinin yönümü nəyə uyğun olmalıdır?

- A) Təhsil proqramına
- B) İxtisasların (proqramların) təsnifatına
- C) Tədris etdikləri fənnə
- D) Fərdi tədris planına
- E) Təhsil sisteminin prinsiplərinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

39. Ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesi necə adlanır?

- A) Bakalavriat
- B) Doktorantra
- C) Adyunktura
- D) Rezidentura
- E) Magistratura

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

40. "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"na görə hansı ixtisaslar üzrə yekun dövlət attestasiyası məcburidir? Tam və düzgün cavabı müəyyən edin.

1. Texniki və təbiət ixtisasları;
2. Magistratura ixtisasları;
3. Əsas (baza ali) tibb təhsili ixtisasları;
4. Humanitar və sosial ixtisaslar;
5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar.

- A) 3, 5
- B) 1, 4
- C) 2, 3
- D) 1, 2, 4
- E) 2, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

41. "Bakalavr" dərəcəsi almış məzunlarla bağlı qeyd edilən mülahizələrdən hansı düzgündür?

- A) İxtisasa dair standart və qeyri-standard məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin əldə olunmasını təmin etməlidirlər

B) Təhsil müddəti ərzində dissertasiya işini başa çatdırmalı, aprobasiyasını keçirməli və müəyyən olunmuş qaydada onu müdafiəyə təqdim etməlidirlər

C) İxtisası, elmi adı və dərəcəsi, elmi tədqiqat işlərinin yönümünü təhsil aldıkları fənlərə uyğun seçməlidirlər

D) Sosial idrakın müxtəlif sahələri üzrə elmi dünyagörüşlərinin formalaşmasını təmin etməlidirlər

E) Təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalıdırlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

42. Bakalavr təhsilinin məzmunu aşağıdakılardan hansı birini əhatə etmir?

A) Tədris prosesinin həyata keçirilməsinin forma və metodlarını

B) Qiymətləndirmə qaydaları, dərslərin reqlamentləri və təcrübələrin keçirilməsi qaydalarını

C) Tədris mərhələlərinin (semestrlərin) müddətini

D) Ayrı-ayrı fənlərin həcmi və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri

E) Tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

43. Tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyənləşdirilmiş qaydada neçə ballı sistemlə həyata keçirilir?

A) 200 ballı

B) 10 ballı

C) 50 ballı

D) 100 ballı

E) 30 ballı

Testin çətinlik dərəcəsi: asan

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

44. Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilməklə, bakalavriat səviyyəsində təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir:

- A) Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları
- B) Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları
- C) Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları
- D) Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları
- E) Dissertanturaların yaradılması və dissertanturaya qəbul Qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

45. "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"na müvafiq olaraq hansı bənd doğrudur?

- A) Bakalavr hazırlığı ali təhsilin dövlət standartının tələblərinə uyğun ayrı-ayrı ixtisaslar üzrə hazırlanmış təhsil proqramları əsasında həyata keçirilir
- B) Bakalavriatı və əsas (baza ali) tibb təhsilini bitirən məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir
- C) Bakalavriat təhsili almış məzun elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət ilə məşğul ola bilər
- D) Bakalavriata tələbə qəbulu Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir
- E) Bakalavriat təhsili ödənişli əsasla, dövlət və bələdiyyə sifarişi əsasında həyata keçirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

46. Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları hansı orqan tərəfindən müəyyənləşdirilir?

- A) Azərbaycan Respublikasının Təhsil Nazirliyi
- B) Dövlət İmtahan Mərkəzi
- C) Ali Attestasiya Komissiyası
- D) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- E) Azərbaycan Milli Elmlər Akademiyası

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

47. Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"na müvafiq olaraq bakalavriat səviyyəsində hansı təhsilalma formaları müəyyən edilir?

1. Sərbəst;
2. Qiyabi;
3. Xüsusi;
4. Məsafədən;
5. Eksternat;
6. Əyani.

- A) 3, 4, 5
- B) 2, 4, 6
- C) 1, 3, 4
- D) 2, 5, 6
- E) 1, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

48. Ali təhsil müəssisələrində tədris prosesinin planlaşdırılması və təşkili nə əsasında həyata keçirilir?

1. Qiymətləndirmə qaydaları;
2. Fənlər üzrə işçi proqramları;
3. Tədris planları;
4. İxtisaslar üzrə təhsil proqramları.

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

A) 2, 4

B) 1, 4

C) 2, 3

D) 1, 2

E) 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

49. "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"na görə yanlış müddəalar hansılardır?

1. Xüsusi (qısaltılmış) təhsil proqramları müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarının bazaları əsasında tərtib olunur;
2. Kredit sistemi ilə tədrisin təşkilində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir;
3. Tələbələrin sərbəst işlərinin təşkili Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla tənzimlənir;
4. Xarici ölkə vətəndaşlarının bakalavriata qəbulu dövlət proqramları ilə tənzimlənir;
5. Bakalavriat səviyyəsində təkrar ali təhsil alanlar üçün ali təhsil müəssisəsi əsas təhsil proqramlarına uyğun həmin ixtisas üzrə xüsusi (qısaltılmış) proqramlar da tətbiq edə bilər;
6. Tələbələrin peşə maraqlarını təmin etmək məqsədilə tədris planlarına seçmə fənlər daxil edilir;
7. Bakalavriat səviyyəsində təhsil proqramlarının həyata keçirilməsinin əsas şərti professor-müəllim heyətinin ən azı 10 faizinin elmi adı və elmi dərəcəsinin olmasıdır.

A) 1, 4, 7

B) 2, 3, 4

C) 1, 3, 6

D) 2, 4, 5

E) 3, 4, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

50. Bakalavriat səviyyəsində təhsil proqramlarının hansı vəsaitlərlə təminatı lisenziya və akkreditasiyaya qoyulan normativ tələblərə uyğun olmalıdır?

1. İnformativ;
2. Elmi-metodiki;
3. Tədris;
4. Analitik;
5. Maddi-texniki;
6. Xüsusi.

A) 2, 5, 6

B) 1, 3, 4

C) 3, 4, 5

D) 2, 3, 6

E) 1, 2, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli Qərarı ilə təsdiq edilmişdir.

51. Magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, hansı qurum tərəfindən müəyyənləşdirilir?

A) Azərbaycan Respublikasının Nazirlər Kabineti

B) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

C) Azərbaycan Respublikasının Milli Məclisi

D) Azərbaycan Respublikasının Təhsil Nazirliyi

E) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

52. Ölkəmizdə magistrlik dissertasiyasının müdafiəsi aparılır:

A) Fakültə elmi şuralarının iclaslarında

B) Metodiki şuralarda

C) İxtisaslaşdırılmış şuraların iclaslarında

D) Xüsusi bölmələrdə

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz



E) Elmi-pedaqoji şuralarda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

53. "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları" əsasən magistratura nədir?

A) Ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı forması

B) Ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesi

C) Hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi kadrların hazırlanması forması

D) Tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması

E) Ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

54. Ölkəmizdə magistraturaya tələbə qəbulu hansı orqan tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir?

A) Ali Attestasiya Komissiyası

B) Azərbaycan Respublikasının Nazirlər Kabineti

C) Dövlət İmtahan Mərkəzi

D) Azərbaycan Respublikasının Təhsil Nazirliyi

E) Azərbaycan Respublikasının Milli Məclisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

55. Fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını əks etdirən sənəd necə adlanır?

- A) Tədris planı
- B) İşçi tədris proqramı
- C) Tədris cədvəli
- D) Fənn proqramı
- E) Fərdi tədris planı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

56. "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları" na görə magistratura səviyyəsini bitirən şəxslərə hansı ali elmi-ixtisas dərəcəsi verilir?

- A) Adyunkt
- B) Bakalavr
- C) Rezident
- D) Subbakalavr
- E) Magistr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

57. "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları" na müvafiq olaraq bir nəfərə neçədən çox magistranta rəhbərlik etməyə icazə verilmir?

- A) 6-dan
- B) 3-dən
- C) 10-dan

D) 5-dən

E) 2-dən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

58. İxtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramının strukturu hansı hissələrdən ibarətdir?

1. Elmi-pedaqoji;
2. Elmi-tədqiqat;
3. Yekun buraxılış;
4. Tədris.

A) 2, 3

B) 3, 4

C) 1, 2

D) 2, 4

E) 1, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

59. "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"na görə magistratura səviyyəsində əyani formanın təhsil müddətində nəzəri tədrisə nə qədər müddət ayrılır?

A) 45 həftə

B) 16 həftə

C) 8 həftə

D) 15 həftə

E) 12 həftə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

60. Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr buraxılırlar:

A) Formativ qiymətləndirməyə

B) Yekun attestasiyaya

C) Summativ qiymətləndirməyə

D) Xüsusi akkreditasiyaya

E) Diaqnostik qiymətləndirməyə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

61. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər hansı qurumla razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən müəyyənləşdirilir?

A) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

B) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

C) Azərbaycan Respublikasının Təhsil Nazirliyi

D) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

E) Azərbaycan Respublikasının Energetika Nazirliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

62. Magistratura üzrə aparılan elmi tədqiqat işləri necə xarakterli olmalıdır (tam və düzgün cavab)?

1. Nəzəri;

2. Axtarış;

3. Praktiki;

4. Elmi;

5. Tətbiqi.

A) 1, 3, 5

B) 2, 3, 4

C) 1, 3

D) 3, 4

E) 2, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

63. Magistratura səviyyəsində dissertasiya işinin hazırlanması və müdafiəsinə neçə həftə ayrılır?

A) 16

B) 15

C) 14

D) 12

E) 8

Testin çətinlik dərəcəsi: orta

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

64. Magistratura səviyyəsində təhsilin məzmununa və tədris prosesinin təşkilinə qoyulan tələblərlə bağlı aşağıdakı bəndlərdən hansı doğrudur?

A) Magistrin elmi tədqiqat sahəsində hazırlığı humanitar, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənməsi ilə təmin olunur

B) Tələbənin auditoriya və auditoriyadankənar (bütün tədris, elmi tədqiqat və elmi-pedaqoji) həftəlik yükünün həcmi 30 saatdır

C) Magistrin nəzəri hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq, müasir üsullarla araşdırmaların aparılması və dissertasiya işinin hazırlanması ilə təmin olunur

D) Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, pedaqoji və peşəkar hazırlıqdan, eləcə də elmi tədqiqat işlərindən ibarətdir

E) İxtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramının strukturu elmi-tədqiqat (humanitar və ümumi hazırlıq, eləcə də ixtisaslaşma fənləri) və elmi pedaqoji hissəsindən ibarətdir

Testin çətinlik dərəcəsi: orta

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

65. "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"na görə magistratura səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada nə verilir?

- A) Arayış
- B) Sərəncam
- C) Qərar
- D) Fərman
- E) Protokol

Testin çətinlik dərəcəsi: asan

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

66. "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"na müvafiq olaraq, aşağıdakı müddələrdən hansı doğru deyildir?

1. Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar;
2. Magistrantın elmi tədqiqatının yönümü müxtəlif elmlərin qovuşmasından ibarət olduğu halda, ona elmi rəhbərlə yanaşı, elmi məsləhətçi də təyin oluna bilər;
3. İxtisaslaşdırılmış şuraların yaradılması və onun işinin təşkili qaydası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla müəyyən olunur;
4. Ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin keçirilməsidir;
5. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır;
6. İxtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramının strukturu tədris və elmi tədqiqat hissəsindən ibarətdir;
7. Dissertasiya işinin hazırlanması və müdafiəsinə 14, tətillərə isə 12 həftə ayrılır.

- A) 1, 2, 3
- B) 3, 4, 7
- C) 2, 3, 4
- D) 3, 5, 6

E) 1, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

67. "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"na əsasən magistratura səviyyəsində hansı təhsilalma formaları müəyyən edilir?

1. Qiyabi;
2. Əyani;
3. Eksternat;
4. Distant.

A) 2, 3

B) 3, 4

C) 1, 2

D) 2, 4

E) 1, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

68. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər hansı müəssisələrdə ödənişli əsaslarla təhsil aldıkları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir?

1. Bələdiyyə ali təhsil müəssisələrində;
2. Beynəlxalq ali təhsil müəssisələrində;
3. Özəl ali təhsil müəssisələrində;
4. AMEA-da;
5. Əlavə ali təhsil müəssisələrində;
6. Dövlət ali təhsil müəssisələrində;
7. AAK-da;
8. Xarici ali təhsil müəssisələrində.

A) 1, 2, 3, 4

B) 3, 5, 7, 8

C) 2, 4, 6, 7

D) 1, 3, 4, 6

E) 2, 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

69. Magistratura səviyyəsində tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılması, təşkili nə əsasında həyata keçirilir?

1. Dərslərin reqlamentləri;
2. Qiymətləndirmə qaydaları;
3. Fənlər üzrə işçi proqramları;
4. Tədris planı;
5. Dərs cədvəlləri;
6. Fənn proqramları.

A) 2, 3, 4

B) 1, 2, 6

C) 2, 4, 5

D) 1, 3, 5

E) 3, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

70. Magistratura səviyyəsində ixtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramının strukturuna daxil olan tədris hissəsi ibarətdir:

1. Sosial fənlərdən;
2. Ümumi hazırlıq fənlərindən;
3. Peşə hazırlığı fənlərindən;
4. Humanitar fənlərdən;
5. İxtisaslaşma fənlərindən.

A) 2, 4, 5

B) 1, 3, 4

C) 3, 4, 5

D) 2, 3, 5



E) 1, 2, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli Qərarı ilə təsdiq edilmişdir.

71. Doktoranturada və dissertantlıq yolu ilə təhsilini müvəffəqiyyətlə bitirən və elmi dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi olan nə verilir?

A) Çıxarış

B) Şəhadətnamə

C) Arayış

D) Diplom

E) Sertifikat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

72. Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan hansı yol ilə həyata keçirilir?

A) Bakalavriat

B) Rezidentura

C) Doktorantura

D) Kurikulum

E) Magistratura

Testin çətinlik dərəcəsi: asan

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

73. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti nə qədərdir?

A) Beş il

B) İki il

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

C) Dörd il

D) Bir il

E) Üç il

Testin çətinlik dərəcəsi: orta

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

74. Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən hara təqdim olunur?

A) Azərbaycan Respublikasının Konstitusiyə Məhkəməsinə

B) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

C) Azərbaycan Respublikasının Ombudsman Aparatına

D) Azərbaycan Respublikasının Ali Məhkəməsinə

E) Azərbaycan Respublikasının Milli Məclisinə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

75. "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na əsasən hansı halda müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir?

A) Qərar qəbul edildiyi halda

B) Elmi rəhbər və elmi məsləhətçi olmadığı halda

C) İmtinə olunduğu halda

D) Bərabər ballar toplandığı halda

E) İxtisaslar üzrə elmlər doktorları olmadığı halda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

76. Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması ilə bağlı aşağıdakı mülahizələrdən yalnız biri doğrudur:

A) Dissertantlıq yolu ilə təhsil alan hər bir şəxsin elmi rəhbərlərinə və elmi məsləhətçilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir

B) Dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı üç il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar

C) Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant olmaq hüququna malikdirlər

D) "Fəlsəfə doktoru" və "Elmlər doktoru" elmi dərəcəsi üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri dissertantlıq yolu ilə təhsil alan şəxslərə şamil edilmir

E) Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil almaq hüququna malikdirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

77. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində hansı fəndən əlavə doktorluq imtahanı verirlər?

A) Rus dili

B) Azərbaycan coğrafiyası

C) Azərbaycan dili

D) İngilis dili

E) Azərbaycan tarixi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

78. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili hansı qaydada aparılır?

A) Xüsusi əsaslarla

B) Dövlət hesabına

C) Ödənişsiz əsaslarla

D) Bələdiyyə hesabına

E) Ödənişli əsaslarla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

79. "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na müvafiq olaraq elmlər doktoru proqramı üzrə doktoranturada qiyabi təhsil müddəti neçə ildir?

A) 3,5 il

B) 4 il

C) 5 il

D) 4,5 il

E) 3 il

Testin çətinlik dərəcəsi: orta

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

80. Doktoranturaların yaradılması haqqında vəsatət ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən təqdim olunur:

A) Azərbaycan Respublikasının Təhsil Nazirliyinə

B) Dövlət İmtahan Mərkəzinə

C) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə

D) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

E) Azərbaycan Milli Elmlər Akademiyasına

Testin çətinlik dərəcəsi: orta

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

81. Azərbaycan Respublikasında doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu hansı subyekt tərəfindən müəyyən edilir?

- A) Müdafiə komissiyası
- B) Qəbul komissiyası
- C) Xüsusi komissiya
- D) Metodiki nəzarət komissiyası
- E) Elmi komissiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

82. Dissertasiya işini tamamlamaq məqsədilə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə dissertant təhkim olunmuş şəxslərə elmi şuranın qərarına əsasən iş yerindən qanunvericilikdə müəyyən edilmiş müddətə hansı məzuniyyət verilir?

- A) Əmək məzuniyyəti
- B) Yaradıcılıq məzuniyyəti
- C) Sosial məzuniyyət
- D) Elmi pedaqoji məzuniyyət
- E) Xüsusi məzuniyyət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

83. Doktorantın təhsil müddətindəki fəaliyyəti ilə bağlı qeyd olunan mülahizələrdən hansı biri yanlıştır?

- A) Fərdi iş planını qismən yerinə yetirməlidir
- B) Elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməlidir
- C) Müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməlidir
- D) Peşə biliklərinə dərinlən yiyələnəməlidir
- E) Elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

84. Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda doktoranturanın yaradılması üçün nə kimi məlumatlar təqdim edilir?

1. Elmi və elmi-pedaqoji kadr potensialı haqqında məlumat;
2. Beynəlxalq və yerli proqramlar çərçivəsində xarici elmi qurumların fəaliyyətində iştirakı əks etdirən əməkdaşlıq haqqında məlumat;
3. Elm və innovasiya sahəsində əldə edilən göstəricilər haqqında məlumat;
4. Dövlət proqramlarının həyata keçirilməsində iştirak haqqında məlumat;
5. Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılmış qəbul komissiyaları imtahanlarının nəticələri əsasında qəbul edilən qərar barədə məlumat;
6. Maddi-texniki baza haqqında məlumat;
7. Təhsilin bütün pillələri üçün nəşr olunmuş dərs vəsaitləri, digər təşkilatlarla birgə həyata keçirilən proqram və layihələr haqqında məlumat;
8. Dərc olunmuş və olunmamış elmi işlər haqqında məlumat.

A) 2, 3, 5, 7

B) 1, 2, 5, 6

C) 2, 4, 6, 8

D) 3, 4, 5, 6

E) 1, 4, 6, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

85. "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na əsasən doktoranturada təhsil alma hansı formalar üzrə həyata keçirilir?

1. Qiyabi;
2. Əyani;
3. Eksternat;
4. Distant.

A) 2, 3

B) 3, 4

C) 1, 2

D) 2, 4

E) 1, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

86. "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na görə elmi rəhbərin səlahiyyətləri hansılardır?

1. Doktorantın təsdiq edilmiş fərdi iş planına (tədris proqramına) uyğun fəaliyyətinə rəhbərlik etmək;
2. Elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirmək;
3. Elmi iş üzrə məsləhətlər vermək;
4. Dissertasiya işinin müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
5. Doktorantın peşə biliklərinə dərinlən yiyələnməsinə kömək etmək;
6. Elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsətmək.

A) 3, 4, 5

B) 1, 4, 6

C) 2, 4, 5

D) 1, 3, 4

E) 2, 3, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

87. Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı hansı iclaslarda hesabat verir?

1. Pedaqoji Şura;
2. Şöbə;
3. Kitabxana;
4. Laboratoriya;
5. Kafedra;
6. Dəftərxana;
7. Bölmə;
8. Metodiki Şura.

A) 2, 4, 5, 7

B) 1, 2, 4, 5

C) 3, 5, 7, 8

D) 2, 3, 4, 6

E) 1, 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

88. Doktorant təhsil müddəti ərzində nə etməlidir?

1. Təsdiq edilmiş tədris proqramına uyğun olaraq fəaliyyətinə rəhbərlik etməlidir;
2. Dissertasiya işini başa çatdırmalıdır;
3. Elmi işi üzrə məsləhətlər verməlidir;
4. Müəyyən olunmuş qaydada dissertasiya işini müdafiəyə təqdim etməlidir;
5. Dissertasiya işinin aprobasiyasını keçirməlidir;
6. Fərdi iş planını tam və ya qismən yerinə yetirməlidir;
7. Dissertasiya işinin müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etməlidir.

A) 1, 2, 3

B) 2, 4, 5

C) 3, 5, 7

D) 1, 2, 4

E) 2, 3, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

89. "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na müvafiq olaraq, ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda doktoranturanın yaradılması üçün nə kimi məlumatlar təqdim edilir?

1. Təşkilati-hüquqi statusu və əsas elmi istiqamətlərini əks etdirən ümumi məlumat;
2. Beynəlxalq və yerli proqramlar çərçivəsində xarici elmi qurumların fəaliyyətində iştirakı əks etdirən əməkdaşlıq haqqında məlumat;
3. Elm və innovasiya sahəsində əldə edilən göstəricilər haqqında məlumat;
4. Fundamental tədqiqatların səviyyəsi və prioritet istiqamətləri üzrə əldə olunmuş son nailiyyətlər haqqında məlumat;
5. Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılmış qəbul komissiyaları imtahanlarının nəticələri əsasında qəbul edilən qərar barədə məlumat;
6. Dərc olunmuş elmi işlər, alınmış patentlər, elmi və texnoloji işləmələr, təşkil olunmuş beynəlxalq və milli tədbirlər, həyata keçirilmiş proqram və layihələr, innovasiya sahəsində fəaliyyətin nəticələri haqqında məlumat.



A) 2, 3, 5

B) 1, 2, 4

C) 2, 4, 6

D) 3, 4, 5

E) 1, 4, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarı ilə təsdiq edilmişdir.

90. Akkreditasiya şəhadətnaməsi elektron sənəddir və TMİS-də elektron sənəd formasında hansı Qanunun tələblərinə uyğun olaraq hazırlanır?

A) "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun

B) "Elm haqqında" Azərbaycan Respublikası Qanununun

C) "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun

D) "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun

E) "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

91. Elektron akkreditasiya şəhadətnaməsinin kağız daşıyıcıda əks edilmiş hansı forması notarial qaydada eyniləşdirilə bilər?

A) Ümumi təqdimat forması

B) Xarici təqdimat forması

C) Əsas təqdimat forması

D) Daxili təqdimat forması

E) Xüsusi təqdimat forması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

92. Akkreditasiya şəhadətnaməsi ilə bağlı aşağıdakı müddəalardan hansı doğrudur?

- A) Akkreditasiya şəhadətnaməsinin 10 (on) simvoldan ibarət identifikasiya nömrəsi müəyyən olunur
- B) Akkreditasiya şəhadətnaməsi Agentliyin Kargüzarlıq xidmətinin elektron imzası ilə təsdiq edilir
- C) Elektron akkreditasiya şəhadətnaməsinin kağız daşıyıcıda əks edilmiş daxili təqdimat forması notarial qaydada eyniləşdirilə bilər
- D) Akkreditasiya şəhadətnaməsində bütün məlumatlar yalnız Azərbaycan dilində yazılır
- E) Müraciət edənə akkreditasiya şəhadətnaməsinin elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında akkreditasiya əmri verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

93. Akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının növbəti tədris ilindən başlayaraq nə qədər müddətə uzadılması üçün hüquqi təminat yaradır?

- A) Bir il
- B) Üç il
- C) Beş il
- D) İki il
- E) Dörd il

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

94. Akkreditasiyanın hansı növü təhsil müəssisəsinin ümumi fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının, təhsilənlərin say həddinin müəyyənləşdirilməsi və müəssisənin fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır?

- A) Təkrar akkreditasiya

- B) Proqram akkreditasiyası
- C) Beynəlxalq akkreditasiya
- D) Yekun akkreditasiya
- E) İnstitusional akkreditasiya

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

95. Akkreditasiya Şurasının tərkibinə aşağıdakılardan hansı biri daxil deyil?

- A) Qeyri-hökumət təşkilatlarının nümayəndələri
- B) Təhsilalanlar və ya qanuni nümayəndələr
- C) Kommersiya və qeyri-kommersiya təşkilatlarının nümayəndələri
- D) Yerli və xarici təhsil və ya müvafiq elmi tədqiqat sahələrinin mütəxəssisləri
- E) Tabeliyində təhsil müəssisəsi olan nazirliklərin, təşkilatların və idarələrin nümayəndələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

96. Təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının dövlət təhsil standartlarına uyğunluğunun qiymətləndirilməsi üzrə ölçülər dedikdə nə başa düşülür?

- A) Akkreditasiya Şurası
- B) Akkreditasiya Şəhadətnaməsi
- C) Akkreditasiya Meyarları
- D) Akkreditasiya
- E) Akkreditasiya Komissiyası

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

97. Təhsil müəssisəsinin fəaliyyətinin keyfiyyət səviyyəsinin və onun daxili keyfiyyət təminatı sisteminin effektivliyinin qiymətləndirilməsi prosesi necə adlanır?

- A) Xarici keyfiyyət təminatı
- B) Özünütəhlil hesabatı
- C) Daxili keyfiyyət təminatı
- D) Birgə təhsil proqramı
- E) Yekun hesabat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

98. Təhsil müəssisəsinin akkreditasiyasının hansı mərhələsində Yekun Hesabatın təhsil müəssisəsi ilə Akkreditasiya Komissiyası arasında müzakirə olunması və akkreditasiya ilə bağlı müvafiq qərarın verilməsi prosesləri mərhələlərlə həyata keçirilir?

- A) Qiymətləndirmə mərhələsində
- B) Akkreditasiyaya dair qərarın verilməsi mərhələsində
- C) Rəsmi məlumatın göndərilməsi mərhələsində
- D) Hazırlıq mərhələsində
- E) Müraciətin ilkin qiymətləndirilməsi mərhələsində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

99. O hansı akkreditasiya növüdür ki, qüvvədə olan müvafiq təhsil pillələri üzrə təsnifatlara istinadən təşkil olunaraq, təhsil müəssisələrində tədris edilən təhsil proqramlarının maddi-texniki və tədris bazasını, təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu və proqramın icrasını qiymətləndirərək hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunmasına hüquqi təminat yaradır?

- A) Beynəlxalq akkreditasiya
- B) Yekun akkreditasiya
- C) Təhsil müəssisəsinin institusional akkreditasiyası

D) Təkrar akkreditasiya

E) Təhsil proqramının akkreditasiyası

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

100. Akkreditasiya Şurası akkreditasiya prosesində hansı hərəkəti yerinə yetirə bilməz?

A) Müzakirənin nəticələrindən asılı olaraq müvafiq qərarlar vermək və onları dərc etdirmək

B) Təqdim edilmiş Yekun Hesabatların müzakirəsini həyata keçirmək

C) Tələb olunduğu halda Yekun Hesabatların müzakirəsinə təhsil müəssisəsinin akkreditasiya üzrə məsul şəxsini, Akkreditasiya Komissiyasının sədrini, eləcə də müstəqil ekspertləri dəvət etmək

D) Hər bir təhsil müəssisəsinin və təhsil proqramının spesifikasiyasına və profilinə uyğun akkreditasiya komissiyaları yaratmaq

E) Təqdim edilmiş Yekun Hesabat və ona əlavə olunan sənədlər müvafiq qərarın verilməsində yetərli olmadıqda, onu Agentliyə geri qaytarmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

101. "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na görə Təhsildə Keyfiyyət Təminatı Agentliyi akkreditasiya ilə bağlı yerinə yetirir:

A) Akkreditasiya Komissiyası ilə akkreditasiya prosesində yaxından iştirak edir, proses zamanı tələb olunan əlavə məlumatları və sənədləri Komissiyaya təqdim edir

B) Akkreditasiya üçün tələb olunan Özünütəhlil Hesabatını və ona əlavə edilən sənədləri hazırlayır

C) Təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin fəaliyyətini dəyərləndirmək və onları təkmilləşdirmək istiqamətində təkliflər verir

D) Özünütəhlil Hesabatının Elmi Şurada və ya nizamnaməyə uyğun olaraq digər səlahiyyətli idarəetmə orqanında müzakirəsini təşkil və təsdiq edir

E) "Təhsil müəssisələrinin akkreditasiyası" elektron informasiya sisteminə müəyyən olunmuş reqlament üzrə məlumatları daxil edir, sənədləri və hesabatları yükləyir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

102. Beynəlxalq akkreditasiya dedikdə nə başa düşülür?

A) Xarici keyfiyyət təminatı qurumu tərəfindən hazırlanmış qayda və meyarlar əsasında keçirilən təhsilin keyfiyyətinə təminat yaradan prosedur

B) Təhsil müəssisəsinin və təhsil proqramlarının akkreditasiyadan keçmədiyi təqdirdə, yenidən keçirilmiş akkreditasiya

C) Akkreditasiya prosesləri çərçivəsində Akkreditasiya Komissiyası tərəfindən keçirilən akkreditasiya qiymətləndirilməsinin nəticələrini əks etdirən sənəd

D) Təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının dövlət təhsil standartlarına uyğunluğunun qiymətləndirilməsi üzrə ölçülər

E) Agentlik tərəfindən yaradılan və Akkreditasiya Komissiyasının fəaliyyətinə dair şikayətlərə baxan kollegial orqan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

103. "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na görə Yekun Hesabat nədir?

A) Tədris prosesi iki və ya daha artıq ali təhsil müəssisəsi tərəfindən ortaq şəkildə həyata keçirilən və vahid milli kvalifikasiyanın, iki və ya daha artıq fərqli kvalifikasiyanın, yaxud birgə kvalifikasiyanın əldə olunması ilə nəticələnən təhsil proqramı

B) Akkreditasiya prosesləri çərçivəsində Akkreditasiya Komissiyası tərəfindən keçirilən akkreditasiya qiymətləndirilməsinin nəticələrini əks etdirən sənəd

C) Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun, təhsil müəssisəsində səmərəli və müasir tələblərə uyğun tədris mühitinin yaradılmasının və onun fəaliyyətinin özünütəhlil əsasında davamlı inkişafının təmin olunmasına xidmət edən daxili idarəetmə qiymətləndirmə sistemi

D) Akkreditasiya Meyarları əsasında təhsil müəssisəsinin təhsilin keyfiyyət səviyyəsinin təmin olunmasına dair ümumi fəaliyyəti və ayrı-ayrı təhsil proqramlarının icrası üzrə təhlilini əks etdirən özünüqiymətləndirmə sənədi

E) Təhsil müəssisəsinin fəaliyyətinin keyfiyyət səviyyəsinin və onun daxili keyfiyyət təminatı sisteminin effektivliyinin qiymətləndirilməsi prosesi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

104. Təhsil müəssisəsinin akkreditasiyasının mərhələlərinə aid deyil:

1. Proqnozlaşdırma mərhələsi;
2. Qiymətləndirmə mərhələsi;
3. Nəzarət mərhələsi;
4. Akkreditasiyaya dair qərarın verilməsi;
5. Hazırlıq mərhələsi;
6. Təhlil mərhələsi.

A) 2, 3, 5

B) 1, 2, 3

C) 2, 4, 6

D) 3, 4, 5

E) 1, 3, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

105. Hansı hallarda Akkreditasiya Komissiyası tərəfindən yerində qiymətləndirilmə həyata keçirilir?

1. Digər dövlət qurumları tərəfindən təhsil müəssisəsində yoxlamalar aparıldıqda;
2. Ali təhsil pilləsi üzrə akkreditasiya keçirildikdə;
3. Növbədənənar akkreditasiya keçirildikdə;
4. Təhsil müəssisəsinin fəaliyyəti və ya təhsil proqramlarının icrasının keyfiyyəti ilə bağlı maraqlı tərəflərin nümayəndələrindən əsaslı şikayətlər daxil olduqda;
5. Təhsil müəssisəsi şəxsən müraciət etdikdə;
6. Təsisçi dəyişdikdə və ya təhsil müəssisəsi yenidən təşkil edildikdə;
7. Təkrar akkreditasiya keçirildikdə;
8. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

A) 3, 5, 6, 7

B) 1, 4, 7, 8

C) 2, 3, 4, 7

D) 1, 2, 3, 8

E) 2, 4, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

106. Təhsil müəssisəsinin və təhsil proqramlarının akkreditasiyası haqqında verilmiş şəhadətnamə hansı hallarda öz qüvvəsini itirir?

1. Təhsil müəssisəsi özünün və ya təhsil proqramlarının fəaliyyətini dayandırmaq barədə müraciət etdikdə;
2. Digər dövlət qurumları tərəfindən təhsil müəssisəsində yoxlamalar aparıldıqda;
3. Təhsil müəssisəsinin və ya təhsil proqramlarının akkreditasiya müddəti başa çatdıqda;
4. Təhsil müəssisəsinin lisenziyası ləğv edildikdə;
5. İnstitusional və proqram akkreditasiyalarının keçirilməsi barədə bildiriş alındıqda;
6. Təsisçi dəyişdikdə.

A) 2, 4, 6

B) 1, 3, 4

C) 3, 4, 5

D) 1, 2, 3

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

107. Uyğunluğu müəyyən edin.

1. Təhsil müəssisəsinin ümumi fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının, təhsilalanların say həddinin müəyyənləşdirilməsi və müəssisənin fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır;
2. Qüvvədə olan müvafiq təhsil pillələri üzrə təsnifatlara istinadən təşkil olunaraq, təhsil müəssisələrində tədris edilən təhsil proqramlarının maddi-texniki və tədris bazasını, təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsilalanların bilik, bacarıq və vərdislərinin səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu və proqramın icrasını qiymətləndirərək hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunmasına hüquqi təminat yaradır.

a) Təhsil müəssisəsinin ümumi akkreditasiyası;

b) Təhsil proqramlarının akkreditasiyası;

c) Təhsil prosesinin akkreditasiyası;

d) Təhsil müəssisəsinin institusional akkreditasiyası.

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz



A) 1-a; 2-c

B) 1-d; 2-a

C) 1-a; 2-d

D) 1-d; 2-b

E) 1-b; 2-a

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

108. Akkreditasiya Şurasının tərkibinə kimlər daxil edirlər?

1. İşçilər;

2. Qeyri-hökumət təşkilatlarının nümayəndələri;

3. İxtisaslaşmış mütəxəssislər;

4. Elmi müəssisələrdən nümayəndələr;

5. İşəgötürənlər;

6. Hökumət təşkilatlarının nümayəndələri;

7. Tabeliyində təhsil müəssisəsi olan nazirliklərin, təşkilatların və idarələrin nümayəndələri;

8. Təhsilənlər.

A) 1, 2, 5, 7

B) 2, 4, 6, 7

C) 1, 3, 5, 8

D) 3, 4, 6, 7

E) 2, 5, 7, 8

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

109. Təhsildə Keyfiyyət Təminatı Agentliyi hansı hallarda institusional və ya proqram akkreditasiyasının hər dövr üzrə yalnız 1 (bir) dəfə, ən çox 1 (bir) il müddətinə təxirə salınmasına dair müvafiq qərar qəbul olunması üçün Akkreditasiya Şurasına təqdimatla müraciət edir?

1. Digər dövlət qurumları tərəfindən təhsil müəssisəsində yoxlamalar aparıldıqda;

2. Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə nəticələnən fəvqəladə hallarda (təbii fəlakət, yanğın və s.);

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

3. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
4. Yeni fəaliyyətə başlamış təhsil müəssisəsinin ilk akkreditasiyası keçirildikdə;
5. Təhsil müəssisəsi fəaliyyət planının icrası üzrə öhdəlikləri yerinə yetirmədikdə;
6. Təsisçi dəyişdikdə və ya təhsil müəssisəsi yenidən təşkil edildikdə.

A) 1, 2, 6

B) 2, 3, 5

C) 3, 4, 6

D) 1, 2, 3

E) 2, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

110. Hansı mərhələdə Akkreditasiya Komissiyası tərəfindən təhsil müəssisəsinin institusional fəaliyyətinin və onunun təhsil proqramlarının icrasının məsafədən qiymətləndirilməsi həyata keçirilir?

A) Qiymətləndirmə mərhələsində

B) Hazırlıq mərhələsində

C) Akkreditasiyaya dair qərarın verilməsi mərhələsində

D) Proqnozlaşdırma mərhələsində

E) Nəzarət mərhələsində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

111. Akkreditasiya Şurası hansı qaydada fəaliyyət göstərir?

A) Ödənişli əsaslarla

B) Xüsusi vəsait hesabına

C) Pullu formada

D) İctimai əsaslarla

E) Şəxsi vəsait hesabına

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

112. "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na əsasən daxili keyfiyyət təminatı dedikdə nə başa düşülür?

A) Akkreditasiya Meyarları əsasında təhsil müəssisəsinin təhsilin keyfiyyət səviyyəsinin təmin olunmasına dair ümumi fəaliyyəti və ayrı-ayrı təhsil proqramlarının icrası üzrə təhlilini əks etdirən özünüqiymətləndirmə sənədi

B) Fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirmə cədvəlini və istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəd

C) Tədris prosesi iki və ya daha artıq ali təhsil müəssisəsi tərəfindən ortaq şəkildə həyata keçirilən və vahid milli kvalifikasiyanın, iki və ya daha artıq fərqli kvalifikasiyanın, yaxud birgə kvalifikasiyanın əldə olunması ilə nəticələnən təhsil proqramı

D) Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun, təhsil müəssisəsində səmərəli və müasir tələblərə uyğun tədris mühitinin yaradılmasının və onun fəaliyyətinin özünütəhlil əsasında davamlı inkişafının təmin olunmasına xidmət edən daxili idarəetmə qiymətləndirmə sistemi

E) Təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilənlərin say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

113. Yeni fəaliyyətə başlamış məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrinin ilk akkreditasiyası nə zaman həyata keçirilir?

A) Fəaliyyətə başladığı tarixdən 2 (iki) il sonra

B) Fəaliyyətə başladığı tarixdən 3 (üç) il sonra

- C) Birinci məzun buraxılışından dərhal sonra
- D) Fəaliyyətə başladığı tarixdən 1 (bir) il sonra
- E) İkinci məzun buraxılışından dərhal sonra

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

114. Hansı mərhələdə təhsil müəssisəsinə akkreditasiyanın başlanılmasına dair rəsmi məlumatın göndərilməsi, təhsil müəssisəsinin ərizəsinin və akkreditasiya üçün tələb olunan sənədlərin elektron informasiya sistemə yüklənməsi, müraciətin və sənədlərin ilkin qiymətləndirilməsi və Akkreditasiya Komissiyasının yaradılması prosesləri mərhələlərlə həyata keçirilir?

- A) Akkreditasiyaya dair qərarın verilməsi mərhələsində
- B) Qiymətləndirmə mərhələsində
- C) Təhlil mərhələsində
- D) Proqnozlaşdırma mərhələsində
- E) Hazırlıq mərhələsində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

115. Aşağıdakılardan hansı akkreditasiya prosesinin əsas iştirakçılarından deyil?

- A) Akkreditasiya Şurası
- B) Apellyasiya Komissiyası
- C) Təhsil müəssisəsi
- D) Akkreditasiya Komissiyası
- E) Təhsildə Keyfiyyət Təminatı Agentliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

116. "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na görə təhsil müəssisələri akkreditasiya ilə bağlı aşağıdakılardan hansını həyata keçirmir?

1. Zərurət olduqda Yekun Hesabatı müstəqil ekspertizadan keçirir;
2. Akkreditasiyanın keçirilməsinə dair təşkilat komissiyasını yaradır;
3. Qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, akkreditasiya sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;
4. Daxili keyfiyyət təminatı sistemini yaradır;
5. Akkreditasiya üzrə təlimat kitabçasını hazırlayıb təsdiq edir;
6. Akkreditasiya üçün tələb olunan Özünütəhlil Hesabatını və ona əlavə edilən sənədləri hazırlayır;
7. Akkreditasiya prosesinə yerli, habelə xarici müstəqil ekspertləri və mütəxəssisləri cəlb edir.

A) 2, 4, 5

B) 1, 2, 3

C) 3, 5, 7

D) 2, 5, 6

E) 1, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

117. Akkreditasiya Komissiyasının üzvləri hansı tələblərə cavab verməlidirlər? Tam və düzgün cavabı müəyyən edin.

1. Son 5 (beş) il ərzində akkreditasiyası keçirilən təhsil müəssisəsi ilə müqavilə öhdəliyi olmamalıdır;
2. Təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı təlimlərdə iştirak etməlidirlər;
3. Son 3 (üç) il ərzində akkreditasiyası keçirilən təhsil müəssisəsi ilə müqavilə öhdəliyi olmamalıdır;
4. Yerli və beynəlxalq akkreditasiya prosesi haqqında məlumatlı olmalıdırlar;
5. Ali və (və ya) orta ixtisas təhsilli olmalıdırlar.

A) 1 və 3

B) 2 və 4

C) 3 və 5

D) 2, 3 və 4

E) 1, 2 və 5

Testin çətinlik dərəcəsi: çətin

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

118. İnstitusional və proqram akkreditasiyalarının keçirilməsi barədə bildirişi aldıqdan sonra təhsil müəssisəsi sistemdə akkreditasiyanın keçirilməsinə dair elektron ərizəni doldurur və müəyyən sənədləri 3 (üç) ay müddətində sistemə yükləyir. Həmin sənədlərdən doğru olanlarını seçin.

1. Təhsil müəssisəsinin özünütəhlil hesabatı və ona əlavələr;
2. Daxili keyfiyyət təminatı üzrə müəssisənin fəaliyyətinə dair illik hesabat;
3. Əvvəlki və sonrakı akkreditasiya qiymətləndirmə nəticələrinin icmal və müvafiq Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına dair hesabat;
4. Təhsil müəssisəsinin inkişaf strategiyası və fəaliyyət planı;
5. Akkreditasiyaya görə dövlət rüsumunun ödənilməsinə təsdiq edən sənəd;
6. Təhsil müəssisəsi tərəfindən xarici keyfiyyət təminatı siyasətini əks etdirən sənəd;
7. Birgə və xüsusi təhsil proqramını təklif edən təhsil müəssisələri arasındakı razılaşma.

A) 2, 4, 5, 6

B) 3, 5, 6, 7

C) 1, 2, 3, 4

D) 2, 3, 4, 6

E) 1, 2, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

119. Akkreditasiya prosesinin əsas iştirakçıları hansı subyektlərdir?

1. Apellyasiya Komissiyası;
2. Akkreditasiya Komissiyası;
3. Apellyasiya Şurası;
4. Təhsilverənlər;
5. Təhsil müəssisəsi;
6. Akkreditasiya Şurası;
7. Təhsildə Keyfiyyət Təminatı Agentliyi.

A) 2, 5, 6, 7

B) 1, 2, 3, 5

C) 3, 4, 5, 6

D) 1, 5, 6, 7

E) 2, 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları. AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli Qərarı ilə təsdiq edilmişdir.

120. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək yerinə yetirməyə borcludurlar (biri yanlışdır):

- A) Əmək müqaviləsi üzrə öhdəlikləri
- B) Əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini
- C) Qanunvericiliyin tələblərini
- D) Fərdi və kollektiv müqavilənin şərtlərini
- E) Əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qərarını

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

121. Fərdi əmək mübahisələri üzrə məhkəmənin qəbul etdiyi qanuni qüvvəyə minmiş qərarı, qətnaməsi icra edildiyi gündən nə qədər müddət keçdikdən sonra nəzarət icraatı qaydasında işçinin zərərinə ləğv edilə bilməz?

- A) 2 ay
- B) 3 ay
- C) 6 ay
- D) 1 ay
- E) 5 ay

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

122. Hansı halda fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir?

- A) Əmək, sosial və iqtisadi hüquqlar bütünlüklə əhatə olunmayıbsa
- B) Məhkəmə qərarının məzmununda başqa hal nəzərdə tutulmayıbsa

- C) İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə
- D) Yeni danışıqlar qüvvədə olan kollektiv sazişin müddəti başa çatanaqədək qurtarmayıbsa
- E) Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

123. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş nə verməlidir?

- A) Etibarnamə
- B) Çıxarış
- C) Sərəncam
- D) Protokol
- E) Arayış

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

124. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə aşağıdakılardan hansı biri kollektiv əmək mübahisəsinin tərəfi hesab oluna bilməz?

- A) Əmək kollektivi
- B) Həmkarlar ittifaqları
- C) İşəgötürənlər
- D) Əmək kollektivinin bir hissəsi
- E) Beynəlxalq təşkilatlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

125. Kollektiv əmək mübahisəsinin həll edilməsi üçün hansı barışdırıcı üsuldan istifadə oluna bilər?

- A) Xidmət müqaviləsindən



- B) Müsahibə üsulundan
- C) Apellyasiya komissiyasından
- D) Qarışıq üsuldan
- E) Əmək arbitrajından

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

126. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən hansı halda kollektiv əmək mübahisəsi başlanmış hesab olunur?

- A) Tərəflər arbitrajın qərarı ilə razılaşmadıqda
- B) Razılaşdırıcı komissiyada tərəflər qarşılıqlı razılığa gəldikdə
- C) İşəgötürən kollektiv tələblərdən tam və ya qismən imtina etdikdə
- D) Tələblər iqtisadi imkanlara uyğun olmadıqda
- E) İşçilərin sağlamlığı və həyatı üçün bilavasitə təhlükə yarandıqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

127. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə hansı məsuliyyəti daşıyır?

- A) İnzibati
- B) Cinayət
- C) İntizam
- D) Maddi
- E) Sosial

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

128. Kollektiv əmək mübahisəsinin predmetinə aiddir:

- A) Əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması

- B) Kollektiv müqavilələrin və sazişlərin icrasının təmin edilməsi
- C) Müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması
- D) Əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcmnin müəyyən edilməsi
- E) Məzuniyyət hüququnun həyata keçirilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

129. İşəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı nədir?

- A) Fərdi əmək mübahisələri
- B) Əmək müqaviləsi
- C) Məzuniyyət hüququ
- D) Əmək şəraitinin şərtləri
- E) Əməyin mühafizəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

130. Məhkəmənin qərarının (qətnaməsinin) icrasının dönüşünə hansı hallarda yol verilə bilər?

- A) İş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda
- B) Müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda
- C) Dövlətin sosial-iqtisadi siyasətinin aparılmasının ümumi prinsiplərinin razılaşdırılması ilə bağlı hallarda
- D) İşçilərin bilavasitə iş yeri üzrə kollektiv məsuliyyəti müəyyən edilən hallarda
- E) Müvafiq qərarın yalnız işçinin, işəgötürənin, şahidlərin verdiyi yalan məlumatlara və ya təqdim etdiyi saxta sənədlərə əsaslanaraq qəbul edildiyi hallarda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

131. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən nə qədər müddət ərzində məhkəməyə müraciət edə bilər?

- A) Beş il
- B) İki il
- C) Bir il
- D) On il
- E) Üç il

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

132. Hansı halda işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir?

- A) Müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini müdafiə etmək və işgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara göndərildikdə
- B) İstehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda
- C) İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə
- D) Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda
- E) Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

133. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə nə qəbul edir?

- A) Qətnamə
- B) Qərar
- C) Protokol
- D) Qərar
- E) Çıxarış

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

134. Kollektiv tələblərin irəli sürülməsi ilə bağlı qeyd olunan bəndlərdən hansı doğrudur?

- A) İşçilər kollektiv tələbləri irəli sürməklə bərabər işəgötürənlə danışıqlarda onların adından iştirak etmək üçün öz səlahiyyətli nümayəndələrini ayıra bilməzlər
- B) Qərar işəgötürənin əmri ilə, həmkarlar ittifaqları təşkilatında (birliyində) isə onun nizamnaməsində digər qərarlar üçün nəzərdə tutulmuş qaydada qəbul olunur
- C) Kollektiv müqavilə və sazişlərin icra edilməməsi və ya tam həcmdə icra edilməməsi, habelə digər əmək və sosial məsələlərlə əlaqədar kollektiv tələblər işçilərin və ya həmkarlar ittifaqları təşkilatının ümumi yığıncağında irəli sürülür
- D) İşəgötürənin iqtisadi imkanlarına uyğun olmayan tələblərə yol verilmir. Tələblər iqtisadi imkanlarına uyğun olduqda işəgötürən bunu auditor rəyinə əsasən sübut etməlidir
- E) Kollektiv müqavilələrin və sazişlərin bağlanması və onlara dəyişikliklər edilməsi ilə əlaqədar kollektiv tələblər beynəlxalq konvensiyalara uyğun olaraq irəli sürülür

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

135. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq müəyyən edilir:

- A) Məhkəmə tərəfindən
- B) Yerli özünüidarəetmə orqanı tərəfindən
- C) Sığorta şirkəti tərəfindən

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

D) Bələdiyyə tərəfindən

E) Yerli təşkilat tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

136. Kollektiv əmək mübahisəsinin predmetinə aiddir:

A) Kollektiv üzvlərinin mənafeələrinin təmin olunması üçün digər əmək və sosial, iqtisadi məsələlərin həll edilməsi

B) Əməyin mühafizəsinin təşkili və təmin edilməsi

C) İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyanə görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi

D) Əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi

E) İşçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

137. Kollektiv əmək mübahisələrinin həllinin hansı Məcəllə ilə müəyyən edilmiş üsulları və qaydası bütün işəgötürənlər və onların birlikləri, müvafiq icra hakimiyyəti orqanları, əmək kollektivləri və həmkarlar ittifaqları təşkilatları üçün məcburidir?

A) Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə

B) Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə

C) Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə

D) Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə

E) Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

138. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq, razılaşdırıcı komissiyada tərəflər qarşılıqlı razılığa gəldikdə bu barədə nə tərtib edilir?

A) Fərman

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

- B) Akt
- C) Sərəncam
- D) Arayış
- E) Protokol

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

139. Aşağıdakılardan hansı fərdi əmək mübahisəsinin predmetidir?

- A) Kollektiv üzvlərinin mənafeələrinin təmin olunması üçün digər əmək və sosial, iqtisadi məsələlərin həll edilməsi
- B) Qüvvədə olan kollektiv müqavilələrə və ya sazişlərə dəyişikliklərin, əlavələrin edilməsi
- C) Əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi
- D) Kollektiv müqavilələrin və sazişlərin bağlanması üçün danışıqların aparılması
- E) Kollektiv müqavilələrin və sazişlərin icrasının təmin edilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

140. Kollektiv əmək mübahisəsinin həll edilməsi üçün hansı barışdırıcı üsullardan istifadə oluna bilər?

1. Vasitəçidən;
2. Razılaşdırıcı komissiyadan;
3. Qarışıq üsuldan;
4. Xidmət müqaviləsindən;
5. Apellyasiya komissiyasından;
6. Əmək arbitrajından.

- A) 2, 3, 5
- B) 1, 3, 6
- C) 3, 4, 5
- D) 1, 2, 6
- E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

141. Məhkəmənin qərarının (qətnaməsinin) icrasının dönüşünə, bu qərar yalnız kimin verdiyi yalan məlumatlara və ya təqdim etdiyi saxta sənədlərə əsaslanaraq qəbul edildiyi hallarda yol verilə bilər? Tam və doğru cavabı müəyyən edin.

1. Mütəxəssislərin;
2. İşçinin;
3. Şahidlərin;
4. Ekspertlərin;
5. İşəgötürənin.

A) 1, 2, 3

B) 2, 3, 5

C) 1, 4

D) 2, 5

E) 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

142. Hansı orqanların qanunsuz hərəkətləri nəticəsində işçinin işdən çıxarılması və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi qaydası müvafiq qanunla müəyyən edilir?

1. Həmkarlar ittifaqları;
2. İbtidai istintaq;
3. Bələdiyyə;
4. Təhqiqat;
5. Məhkəmə;
6. Prokurorluq;
7. İcra hakimiyyəti.

A) 2, 4, 5, 6

B) 1, 2, 5, 7

C) 3, 4, 6, 7

D) 2, 3, 4, 5

E) 1, 4, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

143. Azərbaycan Respublikasının Əmək Məcəllə ilə müəyyən edilmiş kollektiv əmək mübahisələrinin həlli qaydaları işçilərinin sayından asılı olmayaraq hansı subyektlər üçün məcburidir?

1. Məhkəmə hakimiyyəti orqanları;
2. İbtidai istintaq orqanları
3. Həmkarlar ittifaqları;
4. Əmək kollektivləri;
5. Təhqiqat orqanları;
6. Bütün müəssisələrin işəgötürənləri;
7. Bələdiyyələr;
8. Müvafiq icra hakimiyyəti orqanları.

A) 2, 3, 4, 5, 6

B) 1, 2, 5, 6, 7

C) 3, 4, 6, 7, 8

D) 2, 3, 4, 5, 7

E) 1, 3, 4, 6, 8

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

144. Əmək mübahisəsinin həllinə işçinin iş vaxtı ərzində baxıldıqda hansı iş yerində onun orta əmək haqqı saxlanılır?

1. Əlavə iş yerində;
2. Xüsusi iş yerində;
3. Əsas iş yerində.

A) Yalnız 1

B) Yalnız 3

C) 1, 3

D) Yalnız 2

E) 2, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi



145. Müddətlər baxımından uyğunluğu müəyyən edin.

1. Razılaşdırıcı komissiya kollektiv əmək mübahisəsinin başladığı vaxtdan etibarən yaradılır və işəgötürənin müvafiq əmri (sərəncamı, qərarı) və işçilərin nümayəndələrinin qərarı ilə rəsmiləşdirilir;
2. Vasitəçi təyin edildikdən sonra müəssisənin iqtisadi vəziyyətini, kollektiv danışıqlar üçün yaradılmış komissiyanın protokollarını, tərəflərin təkliflərini, habelə zəruri olan digər sənədləri təhlil edib tərəflərin mövqelərinin barışdırılması variantlarını hazırlayır;
3. Əmək arbitrajında kollektiv əmək mübahisələrinə baxılma müddəti müəyyən zamandan çox olmamalıdır.

a) 5 iş günü;

b) 3 iş günü;

c) 7 iş günü.

A) 1-b; 2-c; 3-a

B) 1-a; 2-b; 3-c

C) 1-c; 2-b; 3-a

D) 1-b; 2-a; 3-c

E) 1-a; 2-c; 3-b

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

146. Əmək arbitrajının tərkibinə mübahisənin nəticəsi ilə maraqlı olmayan şəxslər, icra hakimiyyəti, bələdiyyə orqanlarının nümayəndələrindən başqa hansı məsələlər üzrə mütəxəssislər daxil edilə bilər?

1. İqtisadi;

2. Əmək;

3. Vergi;

4. Sosial;

5. İnzibati;

6. Hüquq.

A) 2, 4, 6

B) 1, 2, 5

C) 2, 3, 4

D) 3, 4, 6

E) 1, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

147. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə hansı sənədlərin verildiyi gündür?

1. Əmək kitabçasının;
2. Müvafiq arayışın;
3. Müvafiq əmrin;
4. Haqq-hesab sənədlərinin;
5. Əmək müqaviləsinin.

A) 2, 4, 5

B) 1, 3, 4

C) 2, 3, 5

D) 1, 2, 3

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

148. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək yerinə yetirməyə borcludurlar:

1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını;
2. Əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini;
3. Fərdi mühafizə vasitələri, güzəştlər və təminatlar haqqında məlumatları;
4. Qanunvericiliyin tələblərini;
5. Əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qərarını;
6. Haqq-hesab sənədlərini;
7. Əmək müqaviləsi üzrə öhdəlikləri.

A) 3, 4, 5, 6

B) 1, 2, 3, 5

C) 2, 4, 5, 7

D) 1, 3, 4, 5

E) 2, 3, 6, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

149. Azərbaycan Respublikasının qüvvədə olan Əmək Məcəlləsinə müvafiq olaraq, haqq-hesab sənədlərinə aiddir:

1. Vərəqə;
2. Çek;
3. Sərəncam;
4. Kitabça;
5. Arayış;
6. Əmr.

A) 2, 4, 6

B) 1, 2, 3

C) 3, 4, 6

D) 2, 3, 5

E) 1, 2, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

150. İşçilərə ilkin təlimatı kim keçir?

A) Əməyin mühafizə şöbəsinin mühəndisi

B) Əməyin mühafizəsi şöbəsinin rəisi

C) Sahə və ya işin rəhbəri

D) Həmkarlar ittifaqı komitəsinin sədri

E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

151. İşçilərə ilkin təlimat harda keçirilir?

A) Baş mühəndisin yanında

B) İşçinin göndərildiyi sahədə

C) Həmkarlar ittifaqı komitəsində

D) Əməyin mühafizəsi otağında

E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

152. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

153. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

154. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır

E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

155. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

A) 40 saatdan artıq olmamalıdır

B) 35 saatdan artıq olmamalıdır

C) 36 saatdan artıq olmamalıdır

D) 33 saatdan artıq olmamalıdır

E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

156. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

A) Kimyəvi, bioloji və psixofizioloji

B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji

C) Bioloji və psixofizioloji

D) Fiziki və kimyəvi və psixofizioloji

E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

157. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

A) İki ildə bir dəfədən az olmayaraq

B) Dörd ildə bir dəfədən az olmayaraq

C) Üç ildə bir dəfədən az olmayaraq

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

D) Beş ildə birdəfədən az olmayaraq

E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

158. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

A) 25 kq-dan artıq olmamalıdır

B) 15 kq-dan artıq olmamalıdır

C) 30 kq-dan artıq olmamalıdır

D) 50 kq-dan artıq olmamalıdır

E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

159. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

A) 80 metrdən artıq olduqda

B) 40 metrdən artıq olduqda

C) 60 metrdən artıq olduqda

D) 100 metrdən artıq olduqda

E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

160. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

- B) Yk qaldırılan meydança pilləkanla t chiz olunmadıqda v  meydançanın hndrly 3 m-d n çox olmadıqda
- C) Yk qaldırılan meydança pilləkanla t chiz olunduqda v  meydançanın hndrly 4 m-d n çox olmadıqda
- D) Yk qaldırılan meydança pilləkanla t chiz olunmadıqda v  meydançanın hndrly 4 m-d n çox olmadıqda
- E) Yk qaldırılan meydança pilləkanla t chiz olunduqda v  meydançanın hndrly 5 m-d n çox olmadıqda

Testin c tinlik d r cəsi: c tin

İstinad: Neftqazçıxartma s nayesində t hlk sizlik qaydaları. Bakı, 2005. S h. 526

161. İstehsalat binalarında otaqların tavanı d ş m d n minimum n  q d r m saf d  olmalıdır?

- A) 2 metr d n az olmamalıdır
- B) 3 metr d n az olmamalıdır
- C) 4 metr d n az olmamalıdır
- D) 1 metr d n az olmamalıdır
- E) 2,5 metr d n az olmamalıdır

Testin c tinlik d r cəsi: orta

İstinad: Y.H.B ny tov.  m yin mhafizəsi. M lumat kitabı. Bakı, 2003. S h. 127

162. Elektrik c r yanının t sirindən qoruyan mhafiz  vasit sini g st rin?

- A) Dezaktivasiya vasit ləri
- B) S sboğan
- C) İzol edici  rtkl r v  qurğular
- D) Hermetikl şdirici qurğu
- E) İşıq filtrləri

Testin c tinlik d r cəsi: asan

İstinad: Y. hm dov, T.R himov. İşçil rin sağlamlığı v   m yin t hlk sizliyi. II cild. Bakı, 2011. S h. 500

163. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

164. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

165. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şına qoyub tərpnəməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008



166. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

167. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasetmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

168. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

169. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğın söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

170. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)  
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

171. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

172. Peşə xəstəliyi nədir ?

A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik

B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik

C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik

D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik

E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

173. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli

B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli

E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

174. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

A) Peşə xəstəliyi

B) Sarılıq xəstəliyi

C) Sətəlcəm xəstəliyi

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

D) Şəkər xəstəliyi

E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

175. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

A) 3.0 m

B) 2.5 m

C) 5.0 m

D) 1.8m

E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

176. Kollektiv mühafizə vasitələri nədir?

A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr

B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr

C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr

D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr

E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

177. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

A) 10 nəfərdən çox insan olan

B) 100 nəfərdən çox insan olan

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

178. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

179. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

- A) Fəhlə və qulluqçuların hamısı
- B) Sex rəisi
- C) Qulluqçular
- D) Fəhlələr və aparatçılar
- E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

180. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

181. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

A) Slaydoskopdan, telefonda, printerdən

B) Kompüterdən, printerdən. Proyektordan

C) Kompüterdən, telefonda, printerdən, kondisionerdən

D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından

E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

182. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

A) 112

B) 104

C) 102

D) 103

E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

183. Binalarda yanğına qarşı nə olmalıdır?

A) Pilləkan qəfəsində dəmir qapı

B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitləri

C) Təlimatın kecirilməsi üçün xüsusi otaq

D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi

E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

184. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

A) Sex rəisi

B) Növbə rəisi

C) Fəhlə və qulluqçular

D) Texnoloq

E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

185. Yanğın aşkar etdikdə nə etməli?

A) Dərhal bələdiyyəyə xəbər vermək

B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək

C) İcra hakimiyyətinə xəbər vermək

D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək

E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001